

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



# ƏSGƏR

Azərbaycan Respublikası DIN Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

## “BİZİM ƏSGƏRLƏRİMİZ, ZABİTLƏRİMİZ ƏN YÜKSƏK ŞƏRAİTDƏ XİDMƏT APARMALIDIRLAR VƏ YAŞAMALIDIRLAR”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübüñün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlət başçısı iclasda nitq söyləmişdir.

**Prezident İlham Əliyevin giriş nitqindən:**

- Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturunu da yaxşılaşdır. Əlbətə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstəren əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ilde olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafə nail ola bilmişik.

Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasetimizi düzgün istiqamətdə aparırıq. Bu siyaset artıq iller ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmisi olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtidir.

Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzəre alsaq görək ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır.

Bir sözə, bizim əsas iqtisadi parametrlərimiz çox müsbətdir. Bu mənzərə gelecəyə də nikbinliklə baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü il də böyük uğurlarla başa vuracaqıq.

Birinci rübdə orta əməkhaqqı təxminen 7 faiz artmışdır. Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yeni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görülecek işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayesində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması neticesində orta əməkhaqqı və orta pensiya daha da artacaqdır.

Azərbaycan birinci rübdə beynəlxalq siyasetə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdəş kimi tanınır. Bizim xarici siyasetimiz açıqdır, prinsiplərdir, ədalətə, beynəlxalq hüquqə səykiñir. Bu prinsipiallıq və her bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbətə ki, Azərbaycana əlavə rəğbet yaradır. Bəzi beynəlxalq məsələlərə bağlı dünyaya ictimaiyyətinin eksəriyyəti mövqə bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan her bir məsələ ilə bağlı prinsipial mövqə nümayiş etdirir. Bu mövqə ilə növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

İndi Azərbaycana müxtəlif qitələrdən gələn nümayəndə heyətlərinin sayı getdikcə artır. Bütün əməkdaşlıq etmək istəyənlərinin sayı artır. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda səfərde olmuşdur. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazırın ilk səfəri idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdəşlik münasibətləri bu səfər əsnasında bir dəhə təsdiqləndi.



Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər de çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışlıklar, fikr mübadiləsi bizim münasibətlərimizi daha da yüksək seviyəyə qaldıracaqdır. Dəyə bilerəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünkü səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq götərdik. Bir fikri ifade etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xəttə inkişaf etməlidir.

Beynəlxalq məsələlərə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki,

də edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir.

Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayisi də göstərir ki, Naxçıvandı ordu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğuları, hava hücumuna qarşı qurğular, ən müasir "T-72", "T-90" tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalyıq və olacaqıq.

**Prezident İlham Əliyevin yekun nitqindən:**

- İkinci rübdə və ilin sonuna qədər görülecek işlər çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Programı tam şəkildə icra edilməlidir. Bu il ənvestisiya Programı kifayət qədər böyükdür. İnvestisiya ölkəmizin hərtərəflü inkişafına xidmet göstərir və güclü iqtisadi potensialımızın artırılmasına yönəlibdir.

Bildiyiniz kimi, 2014-cü il "Sənaye ili" elan edilmişdir və sənayeləşmə ilə bağlı düşünülmüş siyaset aparılır. Mən artıq bu barədə danışmışam. Bir daha demək istəyirəm ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır. Fevral ayında bu göstəriş verilmişdir və bu göstəriş icra edilməlidir. Əlbətə ki, bizim əsas sənaye mərkəzlərimiz müəyyən edilib. Bu, ənənəvi mərkəzlərdir.



Birinci rübdə bu istiqamətdə heç bir irəliliyə olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında vəsiyətçilərin müəyyən nikbin fikirleri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yənə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq, vaxt uzatmaqla meşguldür. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vəsiyətçilər əfsuslar olsun ki, onlara ciddi tezyiq etmirlər.

Bakı, Sumqayıt - Sumqayıt neinkı Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir, - Gəncə, Mingəçevir şəhərləri bizim əsas sənaye mərkəzlərimizdir. Ancaq dediyim kimi, bütün rayonlarda sənaye zonaları yaradılmalıdır və sənayenin inkişafı daha da sürətli getməlidir.

Bakı gözəl, müasir, inkişafda olan şəhərdir.

Əlbətə ki, inkişaf etmiş ölkələrde heç bir şəhərdə çəlində çubuq parkinglər meşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bize yaraşdırır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yiğidiqları pulları hara verirlər, kima ötürürler. Mən başa düşürəm ki, indi yerüstü parking olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbətə ki, əlində çubuq olan vətəndaşları biz gərek digər işlərlə təmin edək.

Bizim bu il ordu quruculuğu ilə bağlı böyük proqramlarımız vardır. Tikintilərlə bağlı proqram

Nº 08 (426)

30 aprel  
2014-cü il

Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.

vardır, neinkı silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusi qeyd etmək istiyərim. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu bazanı artıq açacaqıq. Digər hərbi şəhərciliklərde tikinti-quraşdırma işləri aparılır. Yeni hərbi bazalar tikilir. Bütün şəhərciliklərde, hərbi hissələrde, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Çünkü bizim zabitlərimiz, esgerlərimiz yaxşı şəraitdə xidmet göstərməlidirlər.

Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayıacaqdır. Əfsuslar olsun ki, bu sahəye əvvəlki illərdə diqqət göstəriləmirdi. Biz bunu açıq deməliyik. Bizim esgerlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmet aparmalıdırlar və yaşamlıdır. Ona görə qarşıya vəzife qoyulub və vəsait ayrılb ki, qısa müddət ərzində, belək də növbəti iki il ərzində hərbi hissələrə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın.

Eyni zamanda, hesab edirəm ki, biz yeni tikilmiş gəmiçiyarırma zavodundan da bu məq-sədələr üçün istifadə etməliyik. Çünkü bildiyiniz kimi, bu zavoda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sıfarişlər də verilməye başlamışdır. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sıfariş vermelidir. Əlbətə ki, Maliyyə Nazirliyi bu məsələnin maliiyyət tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünkü gəminin tikintisi çox vaxt aparacaqdır. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam güc ilə işləsin, həm də biz hərbi donanmamızı müasirlişdirik.

Ətraf mühitin qorunması ilə bağlı bir neçə söz demək istərdim. Bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Xatir-layıram, o vaxt biz "Ekologiya ili"ndə görülen işləri müzakirə edərkən mən demisiyim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünkü ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir.

Biz bu aydan başlayaraq "Avro-4" standartına keçmişik. Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır. Çünkü verilən məlumatə görə, havanı çirkəndərən əsas amil sənaye müəssisələri yox, maşınlardır. Burada "Avro-4" standartının tətbiq edilməsi hesab edirəm ki, bunun qarşısını alacaqdır.

Biz artıq bu il Birinci Avropa Oyunlarına həzirlığın həllədici mərhələsinə qədəm yürüyürük. Bütün işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlanıbağlı gedən işlərə cox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdməni Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çekilir. İdmənçilər üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırlıdır. Yəni, biz hazırlanıq işlərini davam etdiririk, aparıraq.

Bizdə gələn il yarısaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu, böyük bir sinəqdər, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il varındır. Ancaq biz güclü dövlətlik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərberlik təmin edilibdir. Yəni, bu oyunları biz elə keçirəcəyik ki, bu, geləcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

"Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir". Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlar haqqında söylediyi bu qiymətli fikir tutdugu vəzifədən asılı olmayaq, bütün şəxsi heyəti dəha fədakar xidmətə ruhlandırır. Elə bunun nəticəsidir ki, hər bir zabit, gizir xidmət-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəmir.

Ümumiyyətə, hərbi hissələrin qarşısına qoyulmuş xidmət-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyəti, bən istiqamətdə görünlər məqsəd-yönlü fəaliyyət Daxili Qoşunlar Komandanlığının daima diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Hətta həftənin bazar günləri belə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi hissələrde olması, mövcud şəraitlə şəxsen tanış olması dediklərimə əyani sübutdur.

Şəxsi heyətlə görüşlər zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyin, hərbi andın və hərbi nizamnamələrin tələblərini daşıq yerinə yetirməyin, verilmiş əmr və göstərişlərə səzsüz təbə olmağın zəruriliyi vurğulanır, həlli vacib məsələlərlə bağlı konkret tapşırıqlar verilir.

Daxili Qoşunların Komandanının zabit və gizirlər görüşü zamanı etdiyi çıxışdan bir məqamı xatırlatmaq istərdim: "Daxili Qoşunlarda fəaliyyət prinsiplərinin təkmilləşdirilməsi, döyüş hazırlığının daha da yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki bazanın, həmçinin şəxsi heyətin sosial-məsəfə şəraitinin yaxşılaşdırılması Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqına uyğun

## HƏRBİ HİSSƏLƏRİN XİDMƏTİ-DÖYÜŞ TAPŞIRIQLARININ YERİNƏ YETİRİLMƏSİNİN VƏZİYYƏTİ YOXLANILMIŞDIR

*Əsgər valideynləri ilə görüşün keçirilməsi, onların müraciətlərinin dinlənilməsi Daxili Qoşunlar Komandanının diqqətindən kənarda qalmamışdır*



olaraq, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun nəzarəti altında uğurla həyata keçirilmək dədir. Bu baxımdan hər birimiz üzərimizə düşən məsuliyyəti dərin-dən dərək etməli, vəzifələrimizdən irəli gələn tələblərə ciddi riayət etməliyik".

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-major Şahin Məmmədov növbəti dəfə - aprelin 13-de, 20-de və 27-de qoşunları 25031, 16075, 12576, 67987 sayılı hərbi hissələrində olmuşdur.

O, 25031 sayılı hərbi hissədə şəxsi heyətin kazarma-məsəfə şəraiti, qida-lanması, sağlamlıq durumu, təminat-tehcizatı, eləcə də orazidə aparılan quruculuq-abadlıq işləri ilə yaxından tanış olmuşdur.

16075 sayılı hərbi hissədə bütün xidmet yerlərinə baxış keçirilmiş, avto-mobil parkında hərbi texnikaların, nəq-

liyyat vasitələrinin sazlığı yoxlanılmış, həmçinin bölkələrdə şəxsi heyətin asudə vaxtının səmərəli təşkilinə diqqət yetirilmişdir.

Qeyd etdiyim kimi, Daxili Qoşunlar Komandanlığı hərbi hissələrde olarkən, birbaşa şəxsi heyətlə, o cümlədən - kiçik komandir heyətilə, habelə əsgerlər de ünsiyyətdə olur, onların qayıqları ile maraqlanır. Məqsəd şəxsi heyəti hərbi borcu yerine yetirərən nümunəvi xidmətə ruhlandırmaq, elə döyüş hazırlığı göstəricilərini yüksəltməkdən ibarətdir.

Sumqayıt şəhərində yerləşən hərbi hissədə təşkil olunan görüş zamanı məlum oldu ki, həmin gün əsərlər İsmayılov Ömer 23, Qüdrəti Elminin işe 19 yaş tamam olur. Bu münasibəttə general-major Ş.Məmmədov hər iki əsəri təbrik edərək, onlara qol saatı hədiyyə etdi və xatire şəkli çəkdi.

Daxili Qoşunların hissə və bölməleri gündəlik olaraq qarşıya qoyulmuş tapşırıqları uğurla həyata keçirir. Döyüş tapşırıqlarını ləyliyinə yerinə yetirən bölmələrdən biri da 99713 sayılı hərbi hissənin patrul bölüyüdür. Təbii ki, bölüyün qabaqcılarsı arasında qərarlaşmasında şəxsi heyət yanaşı, böyük komandırı kapitan Anar Qurbanovun da əməyi böyükür. Hisse komandanlığı da kapitan A.Qurbanov müsbət xarakterizə edərək, onun daima öz üzərində çalışıyan zabit olduğunu diqqətə çatdırıldı.



## "DAXİLİ QOŞUNLARIN NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YERLƏŞƏN HƏRBİ HİSSƏSİNİN DÖYÜŞ HAZIRLIĞI YÜKSƏK SƏVİYYƏDƏDIR"

Bu fikirləri Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-major Şahin Məmmədov aprelin 16-da qoşunların Naxçıvanda yerləşən 12565 sayılı hərbi hissəsində olarkən söyləyib.



Hərbi hissənin komandanı bölmələrin və xidmət-lərin qarşıya qoyulmuş vəzifələrin icrasına hazırlığı, təlim-tədrisin veziyəti, şəxsi heyətin hərbi intizamı və mənəvi-psixoloji durumu barədə məruzə etmişdir.

Daxili Qoşunların Komandanı, ümu-

danı hərbi hissədə xidmət-döyüş fəaliyyətinin təşkil və şəxsi heyətin sosial-məsəfə şəraiti ilə yaxından tanış olmuş, təlim-tədris yerləri - nə, əsər yataqxanalarına baxış keçmiş, tibb məntəqəsində olan şəxsi heyətin səhəheti ilə maraqlanmışdır.

O, həmçinin xüsusi-taktiki təlimi izləmişdir. Təlim zamanı yüksək mənəvi və döyüş keyfiyyətlərinə malik olan hərbi qulluqçuların silah və döyüş texnikasından məharətə istifadə etdiklərini nəzəre çatdırı Daxili Qoşunların Komandanı, ümu-

likdə hərbi hissənin döyüş hazırlığını yüksək qiymətləndirmişdir.

O, həmçinin xüsusi-taktiki təlimi izləmişdir. Təlim zamanı yüksək mənəvi və döyüş keyfiyyətlərinə malik olan hərbi qulluqçuların silah və döyüş texnikasından məharətə istifadə etdiklərini nəzəre çatdırı Daxili Qoşunların Komandanı, ümu-

### Mətbuat xidməti

Belə ki, aprelin 14-de 16075 sayılı hərbi hissənin mühəndis-istehkam manqasının 7 nəfər şəxsi heyəti mühəndis-kimya xidmətinin reisi kapitan Vüqar Məmmədovun rəhbərliyi ilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu İmanlı kənd orta məktəbinin orazisində aşkar edilmişə 1 ədəd 120 mm-lük top mərmisi zərərsizləşdirilmişdir.

Aprelin 15-de isə 25033 sayılı hərbi hissənin mühəndis-istehkam manqasının 4 nəfər şəxsi heyəti tərəfindən mühəndis-kimya xidmətinin reisi mayor Tofiq Eminovun rəhbərliyi ilə Cəlilabad rayonu Privolnı kəndinin orazisində aşkar edilmiş 5 ədəd 120 mm-lük top mərmisi zərərsizləşdirilmişdir.

Qarşıya qoyulan tapşırıqların operativ və dəqiq yerinə yetirilməsi bir dəha onu göstərir ki, mühəndis-istehkamçılarımızın döyüş hazırlığı yüksək seviyyədədir.

Kiçik çavuş Ü.Hüseynova

## MÜHƏNDİS-İSTEHKAMÇILARIMIZ TAPŞIRİĞİ UĞURLA YERİNƏ YETIRMİŞLƏR

Aprelin 22-de Daxili İşlər Nazirinin Əməliyyat növbətliyindən Daxili Qoşunların Baş İdarəsinə Qaradağ rayonunun Əlet qəsəbəsində 1 ədəd 122 mm-lük mərminin aşkar edilməsi ilə bağlı məlumat daxil olmuşdur.

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının göstərisinə əsən, 99713 sayılı hərbi hissənin mühəndis-istehkam manqasının 5 nəfər şəxsi heyəti mühəndis xidmətinin reisi mayor Umidvar Məmmədovun rəhbərliyi ilə hadisə yerine çıxmışdır. Həmin gün saat 18:00-da mərmi zərərsizləşdirilmiş, tapşırıq müvəffəqiyyətə yerinə yetirilmişdir.

Qeyd edək ki, aprel ayı ərzində mühəndis-istehkamçılarımız bir sira anoloji tədbir-lərde vəzifələrinin öhdəsindən layiqince gelmişlər.

Daxili Qoşunların hissə və bölməleri gündəlik olaraq qarşıya qoyulmuş tapşırıqları uğurla həyata keçirir. Döyüş tapşırıqlarını ləyliyinə yerinə yetirən bölmələrdən biri da 99713 sayılı hərbi hissənin patrul bölüyüdür. Təbii ki, bölüyün qabaqcılarsı arasında qərarlaşmasında şəxsi heyət yanaşı, böyük komandırı kapitan Anar Qurbanovun da əməyi böyükür. Hisse komandanlığı da kapitan A.Qurbanov müsbət xarakterizə edərək, onun daima öz üzərində çalışıyan zabit olduğunu diqqətə çatdırıldı.

Diger məşğələlər yanaşı, fiziki hazırlıq məşğələlərinə idman tədbirlərində böyük üstünlük verilir. Birincil sözə, bölüyün döyüş hazırlığı yüksək seviyyədədir.

Bölüyün şəxsi heyətinin mənəvi-psixoloji durumu, döyüş ruhu qənaətbəxşdir. Çünkü, onlara müntəzəm olaraq kollektiv səhəhələr aparılır, hərb peşəsinin mahiyyəti dərindən başa salınır, vəzifə borclarının vəcdanla, ləyaqətə yerinə yetirilməsinin vacibliyi izah olunur. Şəxsi heyətin bilik və bacarıqlarının artırılmasında təqim komandırı leytenant Nazim Qasımovun,

## "ƏZMKARLIQ, DÖZÜMLÜLÜK, AYIQ-SAYIQLIQ - BU XÜSUSİYYƏTLƏRİN ARTIRILMASI İSTİQAMƏTDİNDE SƏYLƏRİMİZİ DAHA DA GÜCLƏNDİRİRİK"

O, 2007-ci ilin dekabr ayından qoşunlarda xidmətə başlayıb. Bilik və bacarığı sayəsində ireli vəzifelərə çəkilib. Taqım komandırı, böyük komandırının müavini vəzifələrində çalışıb. Xidməti dövründə həm Daxili İşlər Naziri, həm də hərbi hissə komandanlığı tərəfindən müxtəlif mükafatlarla təltif edilib.

Patrul bölüyünün şəxsi heyəti bölkədə sutkalıq naryadla yanaşı, Daxili Qoşunların Baş İdarəsinin (DQB) inzibati binasının, Nezərat Buraxılıq Bürosunun mühafizəsi, habelə digər zəruri xidmət növlərinə cəlb olunur. Böyük komandırı qeyd etdi ki, DQB-nin inzibati binasının mühafizəsinə cəlb olunan hərbi qulluqçulara xüsusi diqqət yetirilir. Onlara müntəzəm olaraq döyüş və içtimai-siyasi hazırlıq məşğələləri keçirilir. Taqım komandırı tərəfindən xidmətə seçilən şəxsi heyətə aidiyəti üzrə nezəri biliklər aşilanır, eyni zamanda xidmətin məsuliyyəti izah edilir.



Kapitan A.Qurbanov şəxsi heyətə də əzmkarlıq, dözümlülük, ayıq-sayıqlıq kimi keyfiyyətlərin formalasdığını nəzərə çatdıraraq bildirdi ki, bu xüsusiyyətlərin daha da artırılması istiqamətdən seyler gücləndirilməkdədir.

bölüyü başçavuşu gizir Eşqin Qocayevin, əsgərlər Sahib Təhməzovun, Pərviz Zeynalovun, Əli Hüseynin və Kamran Ələkbərovun əməyi danılmazdır.

baş leytenant  
T.Əлизadə



## BİZİM ŞÜAR:

**"MÖHKƏM HƏRBİ İNTİZAM,  
TƏLİMDƏ VƏ XİDMƏTDƏ YÜKSƏK  
NAİLİYYƏTLƏR UĞRUNDΑ!"**

## UNUTMA!

**1813-1828-ci illərə** qədər Azərbaycanın ərazisi təxminən 410 min kv.km idi. İki dövlət arasında bağlanmış müqavilə əsasında bu ərazilərdən 280 min kv.km İranın, 130 min kv.km isə Rusiyanın əsərəti altına düşdü. **1918-ci ildə** Çar Rusiyası dağıldıqdan sonra Azərbaycan torpaqlarından 9 min kv.km-lük əraziyə malik İravan xanlığı Ermənistana, 7 min kv.km-lük əraziyə qərar tutan Dərbənd xanlığı isə bolşevik Rusiyasına verildi.

**1918-1920-ci illərdə** cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olub.

Bolşevik Rusiyasının qoşunlarının **1920-ci ilin 28 aprelində** ADR-i işgal etməsindən sonra ərazilərimizin bölünməsi bu şəkildə davam etdirildi:

Zəngəzur, Dərələyaz və Dilcan (cəmi 10,9 min kv.km ərazi) Ermənistana, Borçalı mahalı (cəmi 9,5 min kv.km ərazi) Gürcüstana verildi.

Azərbaycan torpaqlarının qoşularımıza bağışlanması SSRİ dövründə de davam etmişdi. **1922-1923-cü illərdə** "yoldaş" Kirov tərəfindən Göyçə mahalı ve Naxçıvandan 9 yaşayış məntəqəsi, **1929-cu ildə** Əliheydər Qarayev tərəfindən Qazaxdan 50 kv.km-lük ərazi, Cəbrayıq qəzasından Nüvədi, Ernezi və Tuğud kəndləri, **1946-ci ildə** Mir Cefer Bağırov tərəfindən 40 kv.km-lük meşə sahəsi, **1969-cu ildə** Veli Axundov tərəfindən Tovuz rayonunun 7,6 kv.km-lük əraziyi, **1984-cü ildə** isə Kamran Bağırov tərəfindən Qazax rayonundan torpaq sahəsi ermənilərə verilmişdir.

**1988-ci ildə** Azərbaycanın ərazisi 86,6 min kv.km idi.

**1988-1993-cü illərdə** aşağıdakı ərazilər işgal altına düşmüşdür: Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrət) cəmi 4400 kv.km idi.

Şuşa şəhəri	- (289 kv.km)	- 8.05.1992
Laçın rayonu	- (1835 kv.km)	- 17.05.1992
Kelbəcər rayonu	- (1936 kv.km)	- 2.04.1993
Ağdam rayonu	- (1094 kv.km)	- 23.07.1993
Cəbrayıq rayonu	- (1050 kv.km)	- 18.08.1993
Füzuli rayonu	- (1386 kv.km)	- 23.08.1993
Qubadlı rayonu	- (802 kv.km)	- 31.08.1993
Zəngilan rayonu	- (707 kv.km)	- 29.10.1993

## CƏNUB MEŞƏLƏRİNİN İNCİSİ - DƏMİRAGAC



Azərbaycan təkcə gözəlliyi və qədimliyi ilə deyil, sərvətləri ilə də dünənin bənzərsiz ölkələrindən biridir.

Ölkəmizin cənub bölgəsində bitən dəmirağacı buna misal çəke bilərik. Bu ağac Azərbaycan torpağının yetirdiyi nadir inciləndirdir.

Meşə massivləri ilə zəngin olan Lerik rayonunda dəmirağacı ilə yanışı, şümşad, nil, azad ağacı və qaraçöhrə kimi nadir rast gelinən ağaclar da var. Adı qırmızı kitabda düşən dəmirağacı əsasən çay hövzəsi ərazilərində daha çox yayılıb. Dəmirağacı dəniz seviyyəsindən 250 metr yüksəkliyə qədər bitir.

Lerik rayonunun 40 min hektardan çox meşə massivinin ekstrə hissəsi palid, fistiq, ağaççayın və vələs ağacları təşkil edir. Yalnız az bir hissəsi dəmirağacdan ibarətdir. Qrup və zolaq şəklində olmaqla, ümumilikdə rayon ərazisində 1000-1500 hektar dəmirağacı var. Bu ərazilərdə bitən yeganə ağacdır ki, yanvar ayından başlayaraq çıxırıklär və yetişmiş toxumlarını 6-8 metr kanara atr.

Təxminən 200 il ömrü olan dəmirağacın hündürlüyü 25 metr qədər olur. Lerik meşələrində o, əsasən palid və vələsə qarışığı halda bitir.

Dəmirağac möhkəm oduncağı malik olduğundan, əsasən telefon və elektrik direkleri üçün, maşın və aletlərin bezə hissələrinin hazırlanmasına istifadə olunur. Ele materialının möhkəmliyi səbəbindən bir vaxtlar ondan gəmi və maşınqayırmada, toxuculuqda geniş istifadə edilir. Tikintide isə demək olar, istifadə edilməyib. Çünkü gövdəsi nadir hallarda düz olur. Oduncaq kimi çox qiymətli hesab edilsə də, ciddi mühafizə olunduğundan onun kəsilməsi qəti qadağandır.

### TƏSISÇİ:

Azərbaycan Respublikası DİN  
Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: mayor R.Sarıyev

### REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,  
Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63, 590-65-21

### Hərbi hissə və bölmələrdə yanğına qarşı ümumi tədbirlər

1. Hərbi hissənin ərazisi daim zibil və surətən temizlənməlidir.

Yanğından mühafizə üçün su təchizatı mənbələrinə, binalara gedən yollar və döşərə ərazisindəki bütün keçidlər yanğınsöndürən maşınların keçməsi üçün həmisiətə açıq olmalıdır.

2. Yanığın təhlükəsizliyi məqsədilə aşağıdakılardan qadağandır:

- tikintilərdən, əmlak olan meydancalar və maşınlardan 40 metrdən az olan məsaflə ocaq qalamayaq, eləcə də parklarda, saxlanclarda, anqarlar və bunlara bənzər yerlərdə papiros çəkmək və alov saçan cihazlar tətbiq etmək;

- nasaz sobalardan, ocaq qalamayaq üçün alışan mayelərdən istifadə etmək, alışan materialları və əmlak sobaların yaxınlığında qoymaq; yanarıq sobaları nezaretsiz buraxmaq, paltarları sobaların üstündə, bacalarda qurutmaq, sobaları şəxsi heyətin istirahət etdiyi (yatıldığı) saatlarında qalamayaq (sobalar qalandığı dövrde bacalar iki ayda bir dəfədən az olmayaraq temizlənməlidir);

- binalarda açıq alovla (məşəl, lehimləmə lampası və s. ilə) donmuş su borularını qızdırmaq (binalarda boru və başqa qırğular buraxla, isti su və başqa təhlükəsiz vasitələrlə qızdırılmalıdır);

- binaların zırzəmələrində yanığın təhlükəsi olan materialları və mayelerin saxlanması, eləcə də onların emalı ilə bağlı anbarlar, emalatxanalar düzəltmək;

- yanğınsöndürmə vasitələrinə gedən yolları kəsmək;

- çardaqlarda, pillekənlərdə və dəhlizlərdə alışan material və əmlak saxlamaq, araksəmələr düzəltmək, köməkçi emalatxanalar və laboratoriyalar yerləşdirmək və belə yerlərdə yaşamaq;

- yanğınsöndürmə vasitələrindən təyinatına uyğun olmayaraq istifadə etmək;

- nasaz elektrik keçiciləri və avadanlılarından, alışmaz atlıq qoymadan - məşət elektrik qızdırıcı cihazlarından istifadə etmək, eləcə də elektrik lövhələrində yanmış qoruyucuları məftillər və başqa predmetlərlə əvəz etmək;

- elektrik lampaları kağız və parça ilə bürümək, məftillərin üstünü kağız, plakat, ya-xud divar kağızı ilə örtüb yapışdırmaq; elektrik işi şəbəkəsi düzəltmək üçün telefon məftillərindən istifadə etmək;

- yanığın təhlükəsizliyi baxımından yoxlanılmamış binaları (saxlancları) mühafizə olunmayaq olıvətli təhlif vermək.

3. Paltarları dezinfeksiyası və qurudulması təchiz edilmiş tipli dezzkamera və qurutmaxanalarla daimi nezərət altında keçirilir.

Paltarları kameralara asmazdan qabaq onların cibləri qeyrilməlidir.

**Paltarları dezinfeksiya edərək və qurudarkən qadağandır:**

- kameralardaki temperaturu müəyyən olunmuş normadan yuxarı qızdırmaq;

- kameralara və qurutmaxanalarla normadan artıq paltar asmaq;

- yağ və alışan mayeler hopmuş paltarları kameraya asmaq;

- paltarları kameraların qoruyucu torrarinin üstüne yığmaq.

4. Kazarmalarda, klublarda və istehsalat binalarında, eləcə də anbarların, parkların ərazisində papiros çəkməyə ancaq bunun üçün ayrılmış və xüsusi hazırlanmış yerlərdə istifadə etmək.

5. Dəhlizlər, keçidlər, əsas və ehtiyat çıxıları, pillekənlər daim açıq saxlanmalı və başqa şəyrlər tutulmamalıdır. Kazarmanın, emalatxanaların, klubların və başqa binaların qapıları bayırda açılmalıdır. Ehtiyat çıxış yollarını mismarlamalı qadağandır.

6. Yanğınsöndürmə vasitələri, su hövzələri, yanığın hidrantları və kranları saz olmamalıdır, onların olduqları yerlər isə göstəricilərlə işarələnməlidir.

Binalarda və obyektlərdə yanğınsöndürmə vasitələrinin sayı xüsusi normalarla müəyyən edilir. Anbarların, parkların, anqarların ərazisində və istehsalat binalarında yanğınsöndürmə vasitələri lövhələrdə saxlanmalıdır.

7. Telefon aparatlarının yanında yaxınlıqdakı yanğınsöndürmə komandasının telefon nömrəsi yazıılır, hərbi hissənin ərazisində yanığın heyəcanı siqnalı vermek üçün səs siqnalizasiyası vasitələri olmalıdır.

8. Hər gün bütün emalatxanalar, saxlanclar, anbarlar, parklar, anqarlar və yanığın təhlükəsi olan başqa istehsalat binaları bağlanmadan qabaq anbar, saxlanc, sex reisler, park növbəticiləri və yanığın növbəsi nə-

## YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsindən çıxarış (5 saylı əlavə).

Anbarların (saxlancların) ərazisində olan ot vaxtında biçilməli və yiğilmalıdır. Otun anbar ərazisində qurudulmasına və yandırılmasına yol verilmir.

18. Saxlanclarda ancaq onların təyinatına uyğun əmlak növlərinin saxlanması icazə verilir.

Saxlanclarda keçidləri və çıxışları iki predmetlər qoyub bağlamaq, qapıları içəridən cəfət ilə bağlamaq, qəfəselərə üz çəkmək, pencerələrə kağız və oddan qoruyucu tərkibli işlənməmiş karton, polimer materialları və parça yapısdırmalı iştgın qabağıni kəsmək qadağandır.

19. Əmlak hissələrdə (bölmələrdə, müəssisələrdə) əlavə yanığın təhlükəsizliyi tədbirləri 10. Maşınlar (təyyarələr) ele saxlanılır ki, yanığın baş verdikdə onları tez çıxarmaq üçün aralarında zəruri keçid qalsın.

11. Parklarda və anqarlarda yanığın baş vermesinin qarşısını almaq üçün aşağıda qəti qadağandır:

- dayanacaqda duran maşınları yanacaqla doldurmaq, yanacaq baki və yanacaq boruları axıdan maşınları (təyyarələri) saxlamaq;

- maşın dayanacaqlarında onların baklindrindən başqa yanacaq və sürtkü materialları, eləcə də boş qablar saxlamaq;

- ağ neft, benzin və başqa maye yanacaqlarla çexolları, kəpənləri və paltarı yumraq və təmizləmək;

- maşınlarda kənar əşyalar - xüsusi yağlı əsgər, çexol, xüsusi paltar saxlamaq;

- parklara və anqarlara yanacaq çənləri getirmək və saxlamaq;

- yanığın təhlükəsi olan qızdırıcılar tətbiq etmək;

- bakkala yanacaq doldurarkən və dayanacaqlarda od saçan əşyalarдан və neft fenerindən istifadə etmək;

- bakkala yanacaq işi aparmaq;

- təyyarələrin mühərriklərini qızdırmaq və işe salmaq;

- saxlanc və dayanacaq kimi istifadə olunan binaların darvazalarına əşyalar yığmaq, bu binalarda anbar, emalatxana və yaşıyış yeri düzəltmək;

- maş